



«Gömrük orqanlarında xidmət haqqında» Əsasnaməyə əlavələr və dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

I. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında» Əsasnaməyə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 12, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57; 2005-ci il, № 4, maddə 274, № 7, maddə 590) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 16-cı maddəyə aşağıdakı məzmununda 1-1-ci bənd əlavə edilsin:

«1-1) «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə;».

2. 50-ci maddə aşağıdakı redaksiyada verilsin:

«Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamında olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əmək haqqı saxlanılır.».

3. 69-cu maddədə:

3.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

«Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:»;

3.2. 6-cı bənd aşağıdakı redaksiyada verilsin:

«6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir);»;

3.3. aşağıdakı məzmununda 7-ci bənd əlavə edilsin:

«7) gömrük orqanlarından xaric etmə.»

4. Əsasnaməyə aşağıdakı məzmununda 69-1-ci maddə əlavə edilsin:

«69-1. Bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər.»

5. 109-cu maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

«Gömrük orqanlarının vəzifəli şəxsləri hər il əsas məzuniyyətə çıxarkən onlara bir aylıq əmək haqqı həcmində müavinət ödənilir.»

6. 120-ci maddədə:

6.1. birinci hissənin 8-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«8) gömrük orqanlarından xaric edildikdə;»;

6.2. birinci hissəyə aşağıdakı məzmununda 11-ci bənd əlavə edilsin:

«11) digər hüquq mühafizə orqanlarına işə keçdikdə, qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə.»;

6.3. ikinci hissədə «4-10-cu bəndlərində» sözləri «4-11-ci bəndlərində» sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 10 oktyabr 2006-cı il

№ 158-III QD

***«Azərbaycan» qəzetində dərc edilmişdir (4 noyabr 2006-cı il, № 248)
(«VneshExpertService» LLC).***

Azərbaycan Respublikasının Qanunvericilik Topplusunda dərc edilmişdir (30 noyabr 2006-cı il, № 11, maddə 926) («VneshExpertService» LLC).

